



### هفتە لك غزته

ارمنستان قومونىست (ب) فرقه سىنگ مر كزى

قومىتەسى ناشر افكاريدىر

«ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ» Արգան 2. 4. 4. Կենտրոնի

آبونه قيمتى هر برده:

بر يىللكى — 2 منات آلتى آبلغى — 1 منات

بر آبلغى — 20 قېك، تك نسخهسى هر برده 5 قېك

زحمتكشله و شورا قورلوشنه عايد يازيلاره  
صحيفه لرمرز آچقدىر.

درج اولمىيان مقاله لر قاتاريلمايور.

اداره نك آدرهسى: اربوان آبوويان كوچهسى

ا. ق. (ب) ف. مر كزى قومىتە تورك شعبهسى

تلفون نومروسى 254

توزيمات شعبه سىنگ آدرهسى: اربوان، آبوويان

كوچهسى نومرو 14

تلفون نومروسى 272

نومرو 30 (80) 1927 II آوقوست پنجشنبه يىلى 2-نجى دوام يىلى (80) 30-نومرو

## كچن ايللردن قالما وىر كىلرى توپلاماق سو سياليزم مملكتىمىزى مدافعه ايتمكدر

كچن ايللردە بعض قضالارده او لان كند تصرفات وىر كىلرى تصرفاتك طبيعى فلاكتلره دوچار اولماسى بو زندن تصرفات اوزرىنه قوبولان وىر كىلرگ وقتده ايفا ايديلمه مەسى دولا بيسله شىمەدى به قدر قضالرده كهنەدن قالمش وىر كىلرگ توپلانماسى حقندە ارمنستان خلق مالىه قومسارلى طرفندن قامپانيا آباريلمقدهدر.

انكتره قاتالستلرى طرفندن اوزر مزه حاضرلانا محاربه تهلەكىسى او لان بر زمانده هر بر امكجى ممله كىمىزگ مدافهسى اوغورنده مادی و معنوی كومىكلىكن كىرى دورمايىر.

سو سياليزم قورولوشنده بزجه لازم اولان وسايطك توپلانماسى و بو سو رتله كند تصرفاتك يگى اصوللر اوز ره قورولماسنه چالشماق فرقه مزلگ و شورا حكومتك اگ برنجى و نوبتى مسئلەلردن برىسىدر. بو كىبى آغير قورولوشده فرقه مره و حكومت مزه كومىكلك ايله مكده هر بر ايشجى و كندلىك وظيفهسىدر.

قالمش وىر كىلرگ توپلانماسنده كند لردە اولان اجتماعى تشكىلاتلرگ ها موسى آباريلان قامپانياك موقىتله كچمه سنه جدى صورتله ياردىم ايدىرگ بوتون فرقه و قومسومول تشكىلاتى كند شوراسنه ياردىمدان كىرى دورمالمىدر.

چونكه كندلىلرده قالان وىر كىلرگ آبرى آبرى شىخصلر اوزرىنه بك آز اوج، بش مناتدن عبارتدر. لاكن بر قضابى نظره آلساق مينلرجه منات اولوركه بونك بر برده توپلا نماسيلهده بز اوزىمىزى خارجى دشمن دن محافظه ايدە بيلدىكمىز كىبى ده كند تصرفاتك ترقى ايتمه سنه و بوقسوللار تصرفاتك جانلانماسنده موقى اولو بيليرىز.

محاربه تهلەكىسە قارشى هر زمان

آيق اولمازى خارجى و داخلى دشمنلردن مملكتىمىزى مدافعه ايتمك ايجونده قىرمىزى اردومزك تجهيزاتى كىبى آغير بر مسئله قارشوشنده بولنماقده يز.

غربى آوروپا قاتالستلرنيك محا ربه حاضرلقلارى هوا دونانمانسك درباه كى حربى كىمىلرگ صوك سىستم اوزره قابىلماسنه ملىونلارجه مناتلار خارجلاندىغى كوربرىز.

شورالار اتفانقنده باشايان ايشجى و كندلىلرده بوروزو آزيانك حاضرلقلارينه باقوبده راحت دوراماز. يالگر ايشجى و كندلىلر يىمىزگ راحت ياشامالرىنى نامىن ايدەجك قىرمىزى اردودر.

اونك ايجونده كهنەدن قالما وىر كىلرى وىر مكم اولكه مزلگ مدافه سنده دورمش قىرمىزى اردونك حالى ياقشلاشدىبرق ايلهده بز راحت قورولوش و تصر فات ايشلەرىمىزە دوام ايدە بيليرىز.

بر چوق قضالرده كهنە وىر كىلرگ توپلانماسى موقىتله كچدىكى حانده بعض قضالرده كند شورالرينك جانسز ايشلە مەسى يوزندن بر موقىت ايله ايدە بيلمە مشدر.

مخالفچىلر ياقلاشماقده اولان تهلەكىسە نك بوتونلكى هنوز درك ايدە بيليرلر. بويله بر ديقهده مخالفچىلرگ ميدانه آندىغى تهنلر ايله مسئله به ياووقلاشماق ايشى بوزماق دىمكدر.

آخر كونلرده، 1913 نچى ايلده «پراودا» غزته سنده نشر اولمش ولا دىمىر ايلچىك بر مقالهسى ايلمه دوشدى. اورادا يازلمشدر. «مناقشه لرك شدتله نوب اشتراك ايدىلر بر برلر ينه سو كهميه ميدان وىر ميه رك اونك عليهنده آمانسز مبارزه آبارمالى يز بونسز تشكىلاتى هيچ بر ايش كور مك اولماز. تشكىلاتسز فعله صنفى هيچ بر شى به يارماز».

حاضر ديقهده اويله دوره ياشبو رزكه جهانى اولچى ايله هامومزه گولەشمە هده بيلير. بويله بر ديقهده 1913 نچى ايلده له نينك سويله دىكى سوزلرگ ايندى زياده بيسله اهمىتى واردر. مخالفچىلر طرفندن ميدانه آيلان تهنلر اوزرىنه بر نظر آتمش اولساق كوره رزكه همىن تهنلرگ اوندان دوققوزى سو كهمەدن سواى اوزكه شتى دكلدر.

انشات مسئلەسى آلام. يگى اصول، يگى قاعدلر تاسيس ايتمك البته كى او قدر آسان بر شتى دكلدر. بز يونى بيليرىز. بو ايش ايله سىلكوب آينده سو سياليزم يارا تماق-بر اتندن سو سياليزم گورگرتمك كىبى ايشلردن دكلدر. سو سياليزم قورلوشى ييوك قارا زحمتلره محتاج در. مخالفتچى بولداشلار بو ويا او منفى ثبوتلره ال آيىرلر، همىن ثبوت لرگ ده گرى البته بردر. اونا ياگش بر وجهله عمومى رنك وىرەرك او لكه مزده اجرا اولان انشائى كورمه مك ايجون كوزلر ينى قباديرلر.

(بوخارن-«دوزدر»). بن چوق فعله لره، كندلىلره، كند قادنلارينه اقليتده قالان ملنلرگ نماينده لر ينه تصادف ايتمش و انسانلرگ بر نيجه آى ايجرىسندە ترقى و تشكىلاتلرنيك نه جور انكشاف ايتدىكى كوريرەم. بز مع التاسف اطرا فمزده اولوب كچنى داتما كورمك ايسه ميرىز. مثلا بو ايل اولكه نك برچوق شهرلرندە علاحدە دارالفنونلر آچلدى. فعله دارالفنونلرگ قورلتابى واقع اولدى. فعله دارالفنونلرندە تحصيل كورنلر عمومك حيرته سبب اولدىلر. اونلار دز كاه دانده چا ليشان فعله لر ايدى. همىن فعله لردن هر كسك اوزىنى بر استحضالات صا حى حس ايتدىكى كوريلير ايدى. كلەلم كند ايشلر ينه. كدده تشكىلاتى بك ييوك زحمتلر كورر رز. يگى

اصوللر ايله كندك ئوز حياتك تشكىلنه اقدام ايتدىكى. كورنجه ولادىمىر ايلچىك سوزلر ينى يادا كلير كه: تشكىلات سو سياليزم قورلوشك ميخيدر. سوگرا بولداش قروبسقايا برطاقم موقىتلردن بحتله از جمله ديور: ايشته هامو بونلارى كورد كچه حس ايدركه بولداشلار اوز اطرافلرندە انكشاف و ترقى ايدىن يگى حياتى يگى تشكىلاتى كورميرلر. مخالفتچى لرك اساس سهوى ظنمجه ايشته اورا دادر. مخالفچىلر حقيقى حياتى كور ميرلر و كتله آراسنده كوك سالا مازلر (سلسلر-«دوزدر، دوغرودر»).

كتله لر مخالفچىلرگ دالندن كيتىم. حال حاضرده محاربه تهلەكىسى بو ويا او دستەنك وضعتى دوز و ياگش اولدىغى تحقيق ايدەجك بر واسطه در. بنجه دون و بوگون بوراده سويله نين نظر مخالفچىلر وضعتك ياگش و ساخته اولدىغى شهادت ايدىر (باغرىشلر-«دوزدر»)

بوراده دىتلىدى، اولكه نك مدافهسى اوندان كه هانكى طرفى دو تماق واجب در. بودوزدر، لاكن مسئلە يى آتار خيست جه سته تدقيق ايتمك اولماز. فرقه بزم ايجون مناقشه قلوبى دكل در. (سلسلر-«دوزدر»).

دقيقه لر وار كه فكر ايتمەدن ايش كورمك ايلرى حركت ايتمك لازمدر. هجوم زماتده اكر هر عسكەر عجا بو طرفه مى يا اينكه اوطرفه مى كىتمك دوزدر دوشونسه ايدى و هانكى طرفه كيدەجكى اوزى قرار لاشدىرسايدى، قرمىزى اردونك حالى نه اولاجاقى تروسكى اوزكه لردن داها ياخشى بيلير. بو مسئلەده عمو ميتله برلك تشكىل ايتمك لازمدر. بولداش قروبسقايا نطقنك آخرنده بر نيجه سوزده اوز شخصى مسئلەسى حقتده دانشتى و ديدى:

1925 نچى ايلده بگا كلپوردى كه بر نيجه واقعلر دولاييسيله علاحدە ترمووقا وىر مكم لازمدر. او زمان 1925 نچى ايلده، مخالفچىلرگ دو تدبى وضعت بگا دوز كلپوردى. لاكن ايندى، مبارزه ديقه سنده، بو تون قوملرگ برلشدىرمىسى وقتنده ظنمجه بوتون مخالفت عضولرى مخا لفتچى صفرلندن چيقمالمى و مر كزى قومىتە اطرافنده توپلانماقلايدىلر. (دوام لى آقبىشدر).

(\* بولداش قروبسقايا له نينك آر وادى در. قباچه مخالفچىلره تمايل ايدىدرى).

ارمنستان ايشجى كندچى جوان لارى چه مبه رله نه قارشو دايمه حا ضر اوليگىز

قاتالستلر طرفندن باييلان بوسوك حادەلەر شورالار حكومتك عليه محاربه قورقوسى كوستيرىر. بى حيا قولدورلارگ دقعات ايله بزه قارشو اعلان حرب وىر مەلر، تەرورجياق واسطه سيله نماينده مزمى قتله يتورهلر مىسئول ايشجىلر مزه، قارشو بومبا آتما لارى و آراسى كسىلمەدن دوام ايدىن بو كىبى خياتكارانه ايشلرگ هبسى محاربه قورقوسى ايدىن كوستيرىر، بزم حكومت مزاسيه بويله نچى فرتىنالر ده رحمتكش صنفك مقته يره قانينك آقمانسى نظره آلاق داتما اونلارگ بو كىبى تكليلر ينه قارشو صلح سيا ستى ايله جواب وىر مشدر.

دوشمنلر مزلگ ايندى به قدر بزم اوز بوزه هجوم ايتمه مەسى و چه مبه ر له نك خارجى حكومتلر ايله علاقه دار اولوب شورالاره بلوق «دسته» تشكىل ايتمه سى و نهايتده كله كلرنك باش دو تما ماسى بزه محاربه نك اولما ياجاغنه آرخاينق كوستيرمه ز.

امپريالستلرگ شورالار عليه حاضر لادقلارى محاربه به بز كرك حاضر ليقلى جواب وىر وىر وىر قورلوشى برلشدىرمە ليك ارمنستان زحمتكش كنجلرنيك برنجى نوبه ده وظيفه سى هميشه مقاومته حاضر اولماقدىر. يگى كندلر مزده تشكىل اولناجاق حربى درنكلرندە هر بر كنج ايشجى، كندلى حربى تامينى و سلاح دو تما غى او كره نوب هميشه سروقت اولما اولمايدىر. دىكر طرفدن كنجلرگ اساس وظيفه لرى كند داخندە حربى درنكلر ينه رهبرلك ايتمكدر. عين زمانده چه مبه رله نه جوابمز نامنده قابىلاجاق هوا دونانماسنه توپلاناجاق پارەلرى توپلا بوب همىن جىمىنك عضولرنيك چوقالماسنه چالشمالمى يز.

كنج قومسوموللار محاربه ائانسانده برنجى صفده دورمالمى دلر. كندچى كنجلرنيك ايللردن بىرى آزادليقه چيقماق اوغورنده كى آرزو سنى اوقتيا بر انقلابى وىر مشدر. اشو آزادليق قاتالستلر طرفندن بوزولوب بزلرى بنده آزادليقدن محروم ايتمك ايسه نلره قارشو هر بر وجدانلى كنج هر حالده آيق اولمالمى و محاربه نك تهلەكىلرى حقتده فرقه قو ميتە سىنگ رهبرلكى آتندە كندلرده عمومى اجلاس لردە معروضه لردە بولو لونه ايدىلر.

ارمنستان ايشجى كندچى جوان لارى چه مبه رله نه قارشو دايمه حا ضر اوليگىز



### انگلترة شورالر مناسباتى اطرافنده

يواش چيچه رينك بياناتي

بولداش چيچه رين مطبوعات نمانده لري ايله مصاحبه ده بولناراق ديمشدر: خارجى مطبوعاتك چيقاردىغي شايه لر كه: انگلترة طرفندن شورالر اتفاهه ديپلوماسى مناسباتك يگى دن دوزلمسى ايچون تكليف واقع او لمشدر، سزلى مرفاندبرير. شورالر اتفاهى او بولده هيچ برتكليف آما مشدر. ايول 28 نده عوملار قما راسنده چه مبرله نك سويله ديكى نطقنه كلنجه، او برنجى نوبه ده اوز عا دته كوره شورالار عليه ده هجوملرده بولنمشدر كه يوك برتانيا جماعتك افكار عموميه سى قباغنده محافظه كار حكومتك شورالار حكومتى عليه ده ايتمش اولديغى و ايده جكي مساعده سز تشنانلرى (به كين، آرقوس باسقين لرى، و نيقه لرگ افتراجى حكايه سى، ديپلوماسى علاقه نك كسمه سى و غيره) اوزرته برده چكمكنن عبارت در. چه مبرله نك نطقنك، انگلترة كنيش كتله لرني و «اشكذار تجارلرني» اغفال ايده جك بر نقطه سى ده شورالر اتفاهى ايله تجارنك دوامنه عائددر. چه مبرله ن ظن ايدير كه ايندى ده

اولكى كى بزمه تجارته دوام ايتمك اولور هر گاه كه ديپلوماسى مناسبات كسامشدر و انگلترة ده بولنان شو رالار اموالنگ محافظه سى و تماميلى حقه ده امين دكلز. ديپلوماسى مناسباتك و تجاروت مفاوله نك بوزولما سى انگلترة حكومتى طرفندن واقع اولديغى البته اونونمالي. بن بيان ايتملىم كه انگلترة حكومتى ايله اولسون غير رسمى اولسون هيچ بر تكليف آلامشز. آيدن در، اكر انگلترة حكومتى حقيقتده مناسباتك برپاسى ايچون تكليف ايتمش اولما آتجاج بوندان سوگرا آرقوس باسقينى و غيره كى آقنلرگ ميدان و برلما سنه ضمانت ويريلسه، شورالار حكومتى مطابق مذاكراته كيريشمه كه هر سا عت حاضر در.

شورالار حكومتى صلح ايشنه يارديم ايدن دوز آدم آمانسه حا ضر در اونك ايچون كه صلح ايشى نيجه سوسپالست متفق شورالر جمهور يتنك اوبله ده برتانيا زحمتكش كنيش كتله لرنيك منافعه موافقدر.

### هفته ايچر يسنده

### چين ده وضعيت

اوريله بر وضعيت ياراتماق در كه چان قاي شى ايلرى كله ييلمه سون و سوي بولاندير ماسون.

### صاغدان سولدان كولله لبرار

اوخاندا 1000 ايشز ايشچيلر اوزلرته اعانه و برلمديكندن اوترى شكابت مينيغى دوزلمشدر. عسكرلر نمايشچيلر اوزرته آتش ايتمش، 4 ايشچى اولمش و بر چوقارى يازا لانمشدر. يو سبدن اوترى هاتقويده 2000 ايشچى تعطل ايتمشدر. تانكينده اوچ قومونست دولتمشدر.

### چين ايشچيلرنيك سسى

چين همكارلار اتفاهنك دردنجى قورلتاي بر انتباهنامه ايله انگلترة همكارلار اتفاهنك باش شوراسنه مرا جعت ايده رك ديمشدر: اكر انگلترة بورزو آزباسى هدملر ايله، كولله لمكاه و سلاح قوتيله چينليرى بوغماق و فقير دوشورمك فكرنده درسه بك چوق يا گلير. چين ايشچيلرى كمان ايديرلر كه انگلترة همكارلار اتفاهى تالانچى انگليزلى چيندن بايره چيقارماق ايچون چين ايشچيلرته كومك ايده جكدر.

### آمستردام قونغر هسنه گوه دوشوب

ده و غيرى اولكه لرده ييلمشدر. آمستردام بين المللك سهوى اورادا در كه بو واقعه ني بك كنج نظره آلدى. نيجه كه روسلر باريس قوممو ناسدن اورنهك قالدبردار اوبله ده چينلير موسقوادان وله نينفرددن اور نهك قالدبردار. اودر كه قاتالست انگشافتك اوزون دوره سنى كچرمك

همين كيروده قالان اولكه لر ايچون لازم اولمادى. محاربه دن قباق مترقى قاتالست اولكه لرنده داها تز سوسپا لست انقلابى اولاجاغى عقيدده سنده ايديك. روس انقلابى بو عقيدده ني سويه دوشوردى.

فن ايله، تخنيقا ايله، اقتصادله دا ها ضعيف روس ايشچيلرى خراب اولمش اولكه ني انتظامه سالدبرلر، تصرفات قورلوشى ايشنده يوك موقيتنلر اله كتوردلر و خفقارنك قوجامان اتفاهى - سوسپالست متفق شورالار جمهوريتى ياراتدبرلر.

بو بوتولر، اساسلارمزى (بره نسيب

لرزمزى) تقيداته تابع دوئماغه مجبور ايدبر. انگلترة قاتاليزمى طرفندن حاضر لانان يگى محاربه تهلكه نك قباغى آلماق همچنين بوتون مسئله لرى مو فقيتله حل ايتمك ايچون برلشمش بين الملل ايشچيلر جبهه سى ياراتماق لابد لازمدر.

به رسمل، خصوصيله ايشچيلر حر كتنده فكر نازملىكى و جبارت كيردبره بيله جك شورالار همكارلى ايله برلك ياراتماق تكليف ايدبر.

به رسمل اوز نطقنه ختام و بره رك ديمشدر. «بز هامومز روسيه انقلابنك قوتخاتلرني مدافعه ايشه لى بزه».

### بوتون دنيا ايشچيلرى ساققو و وانسه بتى معصوم

### ايشچيلر ينه و يويلن اولوم جزاسى عليه نده شكايته قالمشدر

اعدام جزاسى آوغوست آينك 11 نده اجرا ايديله جكدر

باتلادى، بر نيجه آدم يارلاندى. بر كليسا اوزرته بومبا آتلدى. اوزرته بر محله ده بلديه رئيسنك نهوى ضرر لندى. آمريكانك بوتون شهرلرنده ژاندارم لر سفربر حائنه قويلمش كه دمير بوللارنك و نوزر كه برلرگ معحا فظهنه مخصوصى دقت ايدبرلر.

### قومونست بين الخاق اجرا بيه

قوميته سى بوتون دنيا پروله تاريا سنه مراجعت و ساققو ايله وانسه تى نك اعدام جزاسى عليه نده شكايته بولنماغى تكليف ايدبر.

### شورالار اتفاهنك مدافعه سى جبهه سنده

تشكيل ايتمكدن اوترى اولكه يى مدافعه جمعيتى - آوياخيميا اوزه كلرى كندده نه ايتملى درلر.

اوزه كلر، بين الخاق وضعيتى و محاربه تهلكه سنى كنجچيلره ايتمك ايچون فرقه يه كومك ايتمه ليدر لر. اونلار؛ مضر، فكرسز و ولوله سالانلر عليه نده شدتله مباره ايتميدر. اونلار؛ بورژوا دولتلرى اردوارينك حقيقى وضعيتى، اونلارنك ته ختيقاسنى محاربه قابليتلى و غيره كنجچيلره آچيقدان آچيقا آكلاتما ليدرلر. لازم اولان معلوماتلارى غزتلردن آلاق قرمزى اردومز حقه نده كندليلره عين حالده معلومات ويرملى درلر. هاموسنه آكلاتمالي و قانع ايتملى كه اولكه مزك مدافعه سى ايشنده زحمتكش كتله لر نه قدر چوق اشتراك ايتمش اولسالر، اولكه بر او قدر ثابت و محكم اولور. كندليلرگ حربى لشدير مى ايشنه يوك دقت يتورملى. فعال عضولرى قباقا چكلملى، هامودان قباق احتياط قوماندانلارى و قرمزى اردولير اوزرته استناد ايتملى. اونلار ذاتاً حربى علمنى اوكرنمش اولد قلرندن حربى لشديرمك ايشنه يوك قايد و بره بيلرلر. يگى عسكرلر كه جاب اولانلرى آوياخيميا و اولكه يى مدافعه جمعيتته جاب ايتملى. اوزهك لرگ باشلوجه زحمت برى كوماقرائت خانلر و قرمزى كوشلر اولماليدر.

شمالى آمريكانك ماساجوست ولا يت محكمه سى آمريقا ايشچيلرندن ساققو ايله وانسه بتى به اعدام جزاسى ويرمش. تم 7 ايلدر آمريقادا بو معصوم ايشچيلرگ حياتى ايله اوبيرلر. 7 ايلدر محكمه تحقيق، تدقيق، تاخير و يگيدن محاكمه يه دوام ايدبر. بر نيجه دفعه تعيين اولنان اولوم جزاسى بو كونه قدر تاخير ايدلمشدر.

آمريقا، اوروپا و آسيانك بوتون كوشلرندن بو قرارا قارشو شكابت سسلرى قالدبرلمش، معصوم ايشچيلرى خلاص ايتمك طلب ايدبرلر. آوغوست آينك 8 نده نيورقده بر آتى دمير بوللرنده بومبالار

بولداش ووروشيلوفنك امرى شورالار اتفاهنك خلق حربى و بحرى ايشلر قوميسارى بولداش وارا شيلوف اوز آخر امرنده دييور: بالتيق دونانماز حال حاضرده حربى اوبله بر قوت در كه اوقتيابر انقلابنك شانلى شهرى (له نغراد) اوزرته هجوم كتورمك تجربه سنده بولنالارا لايقى جواب ويرمكه قابل در.

قرونشاد شورالار اتفاهنك سارسلماز بر بحرى قلمه سى اولاجقدر. بالتيق دونماسى شورالار جمهوريتنك دشمن لرى ايچون داها دهشت آميز اولما ليدر.

### 1905 نجى ايلده آنادان دو

غنانارنك عسكرلر كه جابى دولايسياه ل. ق. كنجلر اتفاهنك مركزى قوميته سى 1905 نجى ايلده آنادان دوغانلارنك عسكرلر كه جابنى موقيتله كچيرمسنه فعال صورته اشتراك ايتمه لرني، شهرده و كندده كنيش تيليقات آبارماقلا شورالار اتفاهنك مدا فعه ايشينك قوتلندبرمسنى بوتون محلى تشكيلاتلارا تكليف ايلمشدر.

### كندده اولكه يى مدافعه جمعيتى

- آوياخيميا اوزه كلرى اولكه نك حاضر ق ايشى ياخشى

باى وقتى همين زحمتلرى بايرده چول زحمتلرته باوق اولان برلر ده آبارمالي. عسكرى تعليملره بيوك ير ويرملى. هم باى وقتى همده فيشك مصاحبلر و معروضلر ترتيب ايتملى. هر نه قيمته اولورسا اولسون هر كندده ديوار غزته سى تشكيل ايتملى. هر يره نشانچى، عسكرى - صحيه و اوزر كه دستلرى تشكيل ايتملى.

حربى لشمه ايشلرى ايله برلكه آسوده لى انشآت ايشلرني و او با رده آوياخيميا نك اوبناياجنى رونى ده كوزدن سالماملى. اوزر كر؛ نمو نه تارلارته توپراقى قوتلندبرن خيميا ماده لرنيك ايشتمسنه، حشرات عليه نده مبارزه ايتمسنه، محصولات كوته والنج بيوك دقت يتورملى درلر.

هاو بو زحمتلر عرضنده كند چيلره ايضاح و آكلاتملى كه اولكه مدافعه نك قابليتى بيوك اولچى ايله كند تصرفاتنك انگشافتدن آسلى در. باشلوجه كوريله جك ايش ايشنه بونلار در. جمعيتك بوتون عضولرني و كندده چالشانلارى اشتراك ايتدبرمكه چالشماقلا اولجه چيزلمش پروغراما يه كوره رفتار ايتمك لازمدر.

### مجبورى جوابه مجبورى

### جواب

«زنگى» غزته نك (27) نجى نومروسنده آذربايجان تياترو غاسترولى حقه ده يازلمش بر مقاله يه خليل ابراهيم امضالى و مجبورى سئوال سرلوحه لى بر قاچ سئوال درج ايد يلمشدر. ايروانده اولمادىغندن مقاله يى كنج اوقودوم و جوابى ده كنج ويردم سئوال ويرن خليل ابراهيم بولداش شخصاً تانيش اولماسه بيله اونك ايتديكى ترجمه لردن و تياترو لارا يازديغى تقيدلر سائرلردن تاثيرام يقين اوقوجيلاريمز اونك و برمش اولديغى مجبورى سئوالى اوقومشادر اوقو ماينالارنك دخى اوقوماسنى توصيه ايد رك اونا جواب ويرمكه كنديمده بر مجبوريت آلتنده بولنديغى بيان ايدزم.

الته صحنه نك ياراديلشى فردى بر قوه به استناد ايدمزم. لاكين بوتون جمعيتى يگى، يگى شكلرده باشادان هب فردى دوشونجه، و كنه نك اشتراكى اولمش و اولمقده در. تاريخه دقت ايديلسه بو بارده فضله قيده لزوم يوقدر. آذربايجان اهاليسنك بوتونى جهالت ايچريسنده بوغولديغى بر زمانده ميرزا قتلى آخوندوفنك ياراتديغى حاجى قاراسى صحنه مزده اويتايلر كن اولتونك ترجمه سنه هيچ ده لزوم يوق و او زمان امكجى كتله به ده تاثير ايدم بيلمزدى.

ته كم يكرمنجى ايله قدر اولتو يى آكلان ييله يوقدى. علاوه روس تحصيلى كورمش (هاشم) بكنك ترجمه سى نه اولاييلر ديكه او خلقه تاثير ايدم بيله يدى؟ او وقت هاشم بك اولتونى روس جهن ترجمه ايتمش فقط سوزلى چويرمشدر.

بن شكستيره مرقالى اولديتم ايچون (هاشم) بكنك ترجمه سندن



بر جمله قید ایدمچم.

اوتللو-کمدر او اوله بر سس ایچندن او بن! باقیگز او وقت بویه ترجمه ایدلمش اثر هانکی خلقه شکسیری آگلانه و تانیدا ییلردی؟

اودرکه اوزمان ترجمه ایدلمش هاملت و اوتللو حاجی قارا مشدی عباد یاقدم علی قدر جماعته تاثیر ایدم بیلزدی. بویه ترجمه ایدلمش اثرگ مولفندن ایسه یاقدم علیگ مولفی داها شربن دوتولاردی.

خلیل ابراهیم بولداش باشخی ییلیرکه جماعتمز 20 نجی ایله قدر معارف مدنیت عوضه کوزونی آچان کوچه لرده باقتال دکانی قوباق هوسنه دوشور و یاقدم علی به ده هوسکار اولوردی.

علاوه ح. عربینسکی ننگ معلمی کیمدر؟ رژیسوری کیمدر؟ هاملت نیچهچی ایله اوینانماغا حاضرلانش دره کبی سوالار هب تا باجا لاردان باشقا بر شئی دکلدن. نه بو باره ده بر ماتریال نه ده بر معروضه ایدلمه مشدر.

دوغرودر خلیل ابراهیم بولداش او وقت تیاترو هوسکاریدی. حتی شوشه صحنه سنده حاجی قارانگ او غلی رولنده صحنه ده چیقمشدر فقط بو او دیمک دکل که صحنه مزه ییوک خدمت ایتمش اولدیغندن توغا نوقی تقدیر ایدیرکن خلیل ابراهیم تقدیر ایدمه و هاشم بکله تنقید دخی یازیردیبار؛ تاسف اولسونکه او وقت آتادان دوغولما مشیق و دوغولمش اولان گچلرمزه مکتبلر قابالی اولموش وتورک صحنه سنگ تاریخی فعالیتله مراقلانان خلیل ابراهیم کبی بولداشلار دخی المزده بوگون ماتریال اولاجاق اثرلر بیله یازماشدرلر.

بو باره ده بر شئی قید ایتمه دن آذربایجان تورک تیاتروسنگ باشلاننج و کیدیشندن بحث ایدمچم. میرزا فتحلی آخوندوفدن سوگرا (52-53) ایلدن بهری) بو ایش بشنجه کید یلمشدر. فقط نه کبی؟ جانلی بر جنازه کبی.

چونکه بعضا پیسه حاضرلانش اوینانماشدر، بعضا حاضرلق ایچون آدام بولونماشده باقتالارچاغر یلمشدر. بلکه حاضرلانش تیاترو تاخیر ایدلمش فقط همان تیاتروننگ تاخیر ایدیلدیکنی بیلیمن ضیالی مقیدلر یارین تنقید یازاراق غزته ده درج ایتدیرمشدر. (بونی خلیل ابراهیم بولداش اعتراف ایدر) بویه بر معما و چیقلماز قارائلق بوغوجو بر دومان ایچریسنده نه رژیسور نه غاسترول نه دواملی و منتظم بر تیا ترو قورولوش اولایلردی؟ اوتللو ننگ شوشه ده نفلیسه اویناندیغه هیچ کیمک اعتراضی بوقدر. بوقاریدا قید ایدیمک ترجمه ننگ هیچ برکسه تاثر ایدمه یه چکنی هر کس بیوت ایدمیلر. 20 نجی ایلدن بری متمادی دوام ایلدن تیاترو ننگ هر کونکه وو روشما و ساواشمالاری هر کسه معلومدر.

دوغرودر شریف زاده هاملت اوتللو بی جانلی اولاراق بارادا ییلیر. لاکن رژیسورلق وقتی رول اوسته اولان قیل قال بوتون باکو ضیالیلا ریبه معلومدر.

شریف زاده کبی اقتدارلی بر قومنگ رژیسورلغنی چکمه بن تورک صحنه رور و آقتیورلاری شریف زاده نی کنار ایدرک رژیسورلغنی هیته تاپشیرمادیم؟ رول اوسته کیرمان شاهلی ایله رضا دارابلی کوچه ده ساواشاراق باش یارمادیلارمی؟.. ییلت ساتلقدن سوگرا دفعانله اوبونلار تاخیر ایدلمه دیم؟ بونلارک هپسی رژیسورک بولغندن، انتظامه تابع او لمالانک، قانونه رعایت ایتمه ننگ بر ریبنی چکمه ننگ بلاسی دکلمی ایدی؟..

20 نجی ایلدن بهری صحنه مزه ترقی و تکامل گورولوردیسه ده فقط یه همچینین اولوردی گونده بر رژیسور دکیشلیر و باشقاسی کلیر. صحنه مزک ایشلری منتظم بر حاله دو شمک ایچون لازمی شرائطک اولماما سی علی الخصوص اوپهرا تیاتروسیله آقا ده میق تیاتروسنگ بر بناده اولماسی کبی ییوک نقصانلار تیاترو ننگ لازمی ترقیسه مانعی لکلر توره دیردی.

لاکن بونی گورده خلق معارف قومیسارلغنی 24 نجی ایلک ایول آیدان اعتباراً صحنه مزی اوپهرا صحنه سندن آیراراق تفلیسدن ایسه اروپا تعلیمی گورم آ. آ. توغانوفی کتیردرک لازمی ایشلر کورولمشدر.

دیگر طرفدن اگر تیاترومز 21 نجی ایلدن اعتبارا حقیقی و جان لی بر تیاترو تشکیلاتی اولسا ایدی قومشو جمهوریتلرمزه او جمله دن دخی بزم اوفاجق ارمنستان جمهور یته کله رک اوز قومسینی کوسترددی دکلمی؟..

ایتمه توغانوفه قدر اولان قیل- قال و ایندیکی جانلی تشیلرک توغانوفه مخصوص اولاجاغنه هر کس امین اولایلیر.

سوگرا گنج امکچیلر حقتده تکرار ایدلمش بر چوق سوالار واردرکه اولارله برلک ده بیله جواب ویرمک اولار.

شریف زاده دن سوگرا که هیئت رژیسورلغی ایله ایندیکی رژیسورلیغه دقت ایتمک و جانلی کیدیشاتی کوروب ده قناعتلیمک لازمدنر. علاوه رژیسور سز آقتیور چوبانسز قوبون کبی اولار. لاکن توغانوفلارک درسی رژیسور سز آقتیور و هوسکارلری آقاده میق نامنه توافق ایدم ییلیر. بوراسی انکار ایدیلمز بر حقیقت درکه توغانوف صحنه مزه چوق گنج کلمشدر. لاکن بتون بیگیلکلی و اتظا می اوزیله کتورمش و گنج هوس کارلار آراسنه سانچمشدر. ایشته بنم کوستریش اولدوغم «تاسیس» کلمه سنگ بر سوزله معناسی بوندان عبا رت در.

احمد حمیدی

### تورک زافاقاسیا

گورجستان کهنه منشویقارک اجلاسی

آوقوست آینک برنده کهنه منشو یقارک واقع اولان شهر اجلاسنده 600 آدم اشترک ایتمشدر. بین الخلق وضعیت حقتده ویران معروضه دن سوکراس برلکی ایله بر قطعنامه قبول اولمش که ژوردانیا و رامیشوی اینک منشویق کهنه حکومنگ، براوفا سیون ایشلرینی شدتله محکوم، تقصیر کار ایدبور.

دیشچی دارالفنونی (ایستیتوتی)

دیش حکیماری بشدیرمک و موجود اولانلری بیگیدن حاضرلاماق ایچون گورجستان خلق صحیه قو مسارلغنگ سعی واقدامی ایله کله جک اوقو ایلدن اعتبارا دیشچی دارالفنو نی آچیلماقچدر.

### آذربایجانده

تورک جمعیت حکیمه لری

آذربایجان ادبیات جمعیتی ادبی و ملی ماتریالر توپلاماق مقصدیله بولداش ولی خلوفینی دیلچانه کوندر مشدر. مذکور بولداش بر آی قدر دیلچان قضاسنگ بوتون کندلرینی کزه رک بر چوق حکایه لر، نقلر

و کهنه و تازه تورکجه ایله چوقجه قضا لهجه و تعبیرلری توپلامشدر.

باکوده بیوک چوره ک فابریقاسی باکوفله قواوپه راتیفنگ مرکزی اداره سی بیوک بر چوره ک فابریقاسی تیکمه که باشلامشدر. بو فابریقانگ تیکمه سی ایچون 700,000 منات حصر ایدلمشدر که یاریسی فابریقانگ بناسی و دیگر یاریسی ماکینا و لوازماتی ایچون خرج ایدلمه چکدر. مرکزی فعله قواوپه راتیف اداره سی 310,000 منات، دولتی بودجه دن 240,000 منات ویریه رک قالانی آذفت و شهر اجرائیه قومیته سی طر قندن ویریه چکدر. ماکینه ایشلرینه تانیس اولماق و زحمتلره آیشماق ایچون 25 ایشچی روستوفه کوندر مک قرارشدیرمشدر.

تورکجه بیوک لغت

آذربایجانلی تدقیق ایدن جمعیت بیوک بر لغت حاضرلایر. بو لغت ده ایندی به قدر ایشه دیلمکه اولان تورکجه لغت لردن سوای آذربایجانگ جوریه جور قضا و کیدارنده استعمال اولان تورک ادبیاتنگ بوتون لغت لری و لهجه لری بولناچاقدنر. بو لغت ایکی آیدن سوگرا نشر اولناچاقدنر.

زافاقاسیا و ارمنستان مرکزی اجرائیه قومیته سننگ و خلق قومسار لار شوراسنگ کند تصرفات ویرکیسی حقتده کی

### قورالری

1. یاری به یاری اکیان و اجاره به ویران تور اقلار حقتده

ارمنستان مرکزی اجرائیه قومیته سی، 1927 نجی ایلک ایول آینک 6 سنده، اجاره ایله ویریلن و یاری به یاری اکیان توپراق حصه لرینی اجاره به قالدیران ایله یاری به یاری اکه ننگ تصرفاتی داخلنده کد نصر فات ویرکیسینه تابع دوتماغی قرارا آلمشدر.

اجاره به ویریلن توپراقلارک کلیری حساب ایدنده کلیرک نورماسنی 10 فائضله ایندیرمک، و یاری به یاری شرطله اکیان توپراقلارک کلیری حساب ایدنده کلیر نورماسنی 25 فائضله ایندیرمک. بویه لکه اجاره به قالدیران ایله و یاری به یاری شرطله اکه ننگ ویرکیسی بونکولله شیر. بوندان سوای مرکزی اجرائیه قومیته سی قضا اجرائیه قومیته ریبه علاوه دا ئره لده مساعده ایتمک قرارشدیرمش که، اگر محلی شرطلر اونی طاب ایدرسه، یاری به یاری به توپراقک یار یسنی توپراق صاحبنگ تصرفاتی داخلنده ویرکی به تابع دوتماق.

2. کند تصرفاتی اولمیان کیدرلرک

ویرکی به تابع دوتماسی حقتده خلق قومسارلار شوراسی 1927 نجی ایون آینک 28 نده کندلینک کند تصرفاتندن اولمیان کنار کلیر لرینک هانکی قسمی ویرکی به تابع دوتیلاجغنی قرارا آلدی:

3. زحمت اجرتنی ویرکی به تابع دوتماق حقتده

زافاقاسیا خلق قومسارلار شورا سی، 1927 نجی ایلک مای آینک 13 نده، تصرفاتده یاشیان فعله لرک و قوللوقچیلارک زحمت حقتی 15 فائض

یعنی معاشک هر 100 مناتندن یالگز 15 مناتی ویرکی به تابع دوتماقی قرارا آمشدر (7 نجی ماده). عین قراره کنددن خارجه پول قازانماق ایچون کیدن عائله عضولرینک کلیری 10 فائضله یعنی کلیرک 100 مناتندن 10 مناتی ویرکی به تابعدر.

4. یوقسول کند تصرفاتلارینک کند تصرفاتی اولمیان کنار کلیر لرینی ویرکیدن آزاد ایتمک حقتده

1927 نجی ایلک ایون آینک 15 نده ارمنستان خلق قومسارلار شوراسی، علاوه یوقسول تصرفاتلا رک کند تصرفاتندن اولمیان کلیرلرینی ویرکیدن آزاد ایتمکی ناحیه ویرکی قومسیونلرینه تاپشیریلماقی قرارا آمشدر. اوتصرفاتلار هانسبارینک که اساس- کند تصرفات منبعارندن آلدیغی-

کلیری، ویرکی به تابع اولمیان کلیرک مینی مومندن (اورتا حساب) زیاده دکل و تحقیقات تصرفاتک حقیقتا یوقسول اولدیغنی کوسترمشدر. یوقسول سا یلور و همین مساعده دن استفاده ایدر. بو دیمک دره که اگر بر یاخود ایکی نفره مالک اولان تصرفاتک توپراغندن، حیوانلارندان و پته کلر نندن حاصل اولان کلیر 90 مناتندن آرتیقدر، همین تصرفاتک کند نصر فاتندن اولمیان کلیرلری کند تصرفات ویرکیسندن آزاد ایتمک اولماز. اگر اونک همین کلیری 90 مناتندن اکسیک ایسه و اگر تصرفات یوقسول در، او جور تصرفاتک کناردن کلن کلیری ویرکیدن آزاد ایتمک ممکدر.

اگر تصرفات 3 یاخود 4 نفره مالک در اونک اساس کلیری 100 مناتندن آرتیق اوله چکدر. اگر 5 یا اینکه آرتیق نفره مالکدر، اونک کلیری 100 مناتندن آرتیق اولمامالیدر.

همین مساعده نی ایتمکدن قباق نصر فاتک واریتی محلی اوزرنده تحقیق اولمامالیدر و تصرفات حقیقت خلده یوقسول ایسه آنجق او حالده مسا عده ایتمک لازمدنر.

تحقیقات ناحیه اجرائیه قومیته سی طرفندن اجرا اونور، مساعده ایسه ناحیه ویرکی قومسیونی طرفندن ایدیلور.

### ایروان خبرلری

ایروان معاملری ایچون قورص آوقوست آینک برندن اعتبارا ایرواندا 40 نفرلک تورک معلملری ایچون بر آیق حاضرلانا قورصی آچلمشدر.

ایرواندا کی روس کایساسی بیق دیر بلاچقدر

شهر شوراسنگ صدارت هیئتی سنتیابر آینک برندن اعتبارا ایرواندا کی روس کایساسنی ییقماغی قرارا آلمشدر. فعله قواوپه راتیفارینک انباری کلسادان اوزکه بره نقل ایتمک سفارش ایدلمشدر.

هیئت تحریریه





HƏFTƏLIQ KƏZETƏ

Abyna kiməti:  
1 illiji-2r. 1 ajlıgrı-2ok.  
6 ajlıgrı-1 » təq nys. 5 »  
Zəhmətqezlərə və firkəyə  
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Abovjan  
quçəsi E. K. (b) F. M.  
Komitə turq zəbəsi  
Telefon № 254  
Təvziat zəbəsinin adresi:  
Arovjan q. № 8  
Telefon № 272

2-ncidevam ili  
№ 30 (80)  
11 Avkyst 1927 il  
Cumə-axşamı

MUXALIFƏT VƏ MUHARƏBƏ KORKYSY.

(«Pravdanın baz məkaləsi»)

Daxill firkə muxalifləri muharəbə korkysy olan Zama anda belə firkə ələhində möhtəqirliq etməyə bəslirə rak gajət suruşuq bir jola duşmuşdur. Imperjalistlər tərəfindən SƏCI ələhinə muharəbə e'lan edilməsi ehtimalı olan bir Zama anda belə muxaliflər «cəbhəsinin» iqi uzluluğunə firkə uzvləri nin hamısı, fiqr və dikkət verməlidir.

Nə üçün benəlxəlk pro letarjatı muharəbənin kaba grı, almaga çalıbarak SƏCI-nı, var kuvvəsi ilə mu dafə edir? Nə üçün jüz binlərə çatan Almanja kızı, cəbhəliləri byndan iqi il kabak SƏCI-nı, vəhəi imperjalistlərdən mudafə etməyə tənənəli syətdə and-ətdilər? Onyn üçün qi bəskə elqələrin inkılabçı, iəçiləri SƏCI-nı, proletar və sosjalistlər vətəni, bizim firkəmizi proletar firkəsi və həqumətimizi proletar haqı mijjeti həquməti hesab edirlər.

Ejni Zama anda curbəcur usyllar ilə imperjalistlərə qəməq edən bejnəlxəlk so sjal demokratları, Zyralar ittifaqı, ələhinə «bolşevqlər Rysja iəçiləri istismar edən bir takım saxta inkılabçılardır» əyarları ilə çıkrədə bylynırlar. Muharəbə korkysy olan bir Zama anda bejnəlxəlk iəçi hərə qatında bəslirə belə iqi cərəjan muzahədə olynır. Kejd etdijimiz qibi by cərəjanın birində inkılabçı, və kommynistlər iqncisin də isə islahatçılar bylynır. Uçuncu xusysi bir dikkət jetirilməsi lazım olan və ən zərərli sajlın cərəjan «Avstro-marksistlər» Avro panın «Sol» sosjal demok ratjasıdır.

Avstrja marksistlərinin bəzçısı, Bayer bir tərəfdən SƏCI-nı, imperjalistlərin hu cym və mudaxələsindən «mudafə» etdijini qəstərir (məsələn «Arbejter Çajtyng» adlı Vijanə gəzetəsində jay

da jazdıgrı, məkaləsində), diqər tərəfdən əkvam cəm ijjetinə daxil olan imperja listləri «Sulhpərvər» bolşevqləri isə «hərbcı» hesab edir. Bayerin əsl məksədi muharəbə tərəddji təkdirdə Zyralar ittifaqını, ləqəlijib və ony «hərbcı» hesab edib imperjalistlərə kozyılmak dır.

Bizim muxaliflərimiz əzu uçun duzəldij taktikasında jolyny itirib Bayer prensip lərinə suruşub duşur. Səz bəskə isə də həkikətdə is byny qəstərir.

Muxalifət bir tərəfdən SƏCI-nı, mudafə etməyə «and» edir isə də, diqər tərəfdən öz hərəqətləri ilə by jəminində sadik oldygy na zühə bırakdırır. Mə sələn Zyralar ittifaqını, «mudafə» etdijini kejd edən muxaləfət Almanjada sollar gəzetəsi vastəsilə tir kəmiş ələhinə təbligat aparır. (Ony qəhnə satıgrını, «tirmə» qəstərir). Belə mu dafə olarmı? Sosjal-de mokratlarda belə hərəqət etmirim? Zyralar ittifaqını, sosjaldemokratlara iltihak edərəq mudafə etməq olarmı?

Muxaliflərimiz Zyralar ittifaqını, «mudafə» edərəq komintəni və tirkəji təksir ləndirir və Inqiltərə ilə Zyralar ittifaqı, sijasi munasə batırın hazırgı, dərəcəyə çatmasına firkə və komintəni tərəfindən aparılan jalnız sijaset səbəb oldygy ny kejd edirlər.

Byndan ilavə muxaliflər hazırdə muharəbədəndə korkyly bir məsələ hazırgı, «daxili firkə rezimi» oldygy ny səjlujurlər.

Muxaliflərin by taktika sını, ancak hər səjə zühə ilə bakan və sijaseti bəza duşmujən adamlar bəjənə bilər. Muharəbəyə hazırlık və Zyralar ittifaqını, muda təə məsələsində muxalifət bizə nə cur təqlifdə bylynır.

ERMƏNİSTAN MƏRQƏZI İCRAIJƏ KOMITƏSİNİN SƏDRİ ARDAZƏS KƏRİNJAN JOLDAZ KİRMİZİ QƏNTDƏ.

Həmin agostos ajrını beşində Kərinjan joldaz Di lican kəzasının məsəl iəçi lərilə bərabər «Zəmsədin» və KİRMİZİ qənd nahijəsinə qəlmisərdur. Zəmsədinə joldazlar əyra aparatlarını islərinə bakyb əznə olmyə lar. KİRMİZİ qəntdə joldaz Artəzəs Kərinjanı, qərmə qə qəlon qəndilərin sajl həddən artıq idi. qəndilərlə oldykca qəzəl səhbətlər edub dərdlərini jakından oqrəndi joldazı, hejrətə sa lan bir səj vardısə oda ora da kyrylyz, inəaat isləri idi. Malakan qəndi qəzəl pılan ilə jayılmız kırızaala ri isə KİRMİZİ kəramitdan ibarətdur. Onlar bir çok idarələri, məqtəbləri qərub axırda ambylatorjanı da də xi qəzmisərdur. Joldaz Kərinjan demisərdüqi: biz heç bir zaman inanmazdıq qı by hundurluqda və yzak lıkda dagların başında by kyrylyzda məqtəblər və ida rələr olmyə olsyn. Çunqi by nahijəmiz dəznak vək tində oldykca daglımızdır. Byndan sonra turq qəndli ləri hakkında demisərdüqi: biz indi inanırız qı KİRMİZİ, qənd nahijəsinə jazajan zəhmətqezlər tam bir azad liqə malıq olmyəlardur. Çunqi indijə kədər bynları, belə azadəliqə kojan jok idı. Malakanları, ermənilər ilə erməni isə turqlər ilə

Trotsqi Komintern icra komy plenymında demis dir: «Biz Stalin ələhinə jə ni dogry xətt hərəqət yg rynda mubarəzə aparmakla Çemberlen ilə mubarəzə uçun ən əlverişli zərəjlt hazırlamız olyryz».

Hər qah muharəbə tərə jərsə muxaləfət daha nə cur hərəqətlərdə bylynacak dır?

Zühəsiz qı, o firkə ələ hlnə fraksjon mubarəzəsini davam etdirəcəqdır. Muxa liflərin bəzçıları, byny qiz ləmlirlər.

dajma dytyəduryb bir biri lə kırırdırdılar. KİRMİZİ qənddə jazajan zəhmətqez millətlər hamysy bir adam qibi sosjalizm kyrmakdan ətəri nə cur çalıədikləri, və nə qibi muvəffəkljələre najil oldykyny qərduq byr zyazjalar daima bizdən ətəri zəhərli gazlar hazırlajyb zəhmətqez həqumətinə məhv ətməq istəjirlər indijə kədər turq, erməni millət ləri bir birini hələq etməq istədiqləri halda əimdi ələ ələ veryb öz təsərrufatları, nı, juqsəldub sosjalizmaja dogry hərəqət etməq istə jyrlar. By firkəmizin milli məsələ hakkında qəndlər də aparıgrı, bir sijasetdur qı biz by qunləri hər iqi milləti kardəz qibi qəroruz. Həqumətimiz isə qəndlilə rin təsərrufatını artırmaq uçun onlara tazə-tazə qənd təsərrufatı, maqinələri qən dərir əyra aparatlarını, la zimi nizamə salacak məq təblər islərinə oldykca fiqr vərəcəq qı çar zamanında əzilib istismar olynan KİRMİZİ, qənd nahijəsinin qənd liləri əyrələr həquməti sa jəsində dogrydan dogryja tam bir azadlıka muvatik oldygy qibi mədəni məarif joly ilə iləriləməqə dogry kədər atsynlar. By nahijə nin əqlnləri orta halda ol dykyny qərduq qənd təsə rufatını artmasına sizlər

Əcəbə muxaliflətin mu barəzəsi firkəji nəjə çatdı, racakdır? Byny Almanjanın təcrubəsi də qəstərir. Im di Almanjada muxaliflər Alman kommynist firkəsi nin komintəni ələhinə mu barəzə aparın bir firkə ha lını, almızdır.

İmdi tirkəmizin daha məhqəm və birləşmiş ol ması lazımdır. Firkədə ni faka kət'ijən jol verməmə lidir.

Firkədə ajrılgı jol ve rilməməşini butun firkə tə ləb edir.

çalıbarsınız heç bir kapita list dəvləti bizə bata bilmi jəcəqdur. dər hal səznə xıtam verdi və Jeni-bajrı, ta hərəqət etdi.

I. Orycot.

JALNIZ ADI VARDUR

Erivan turq mərqəzi ka dınlar klybi nəzdində byly nan turq kadınlar əzəjinin jalnız adı vardur, fəkət ha lını, bəjan etməyə hacət jok, çunqi by əzəqdə kətl jən bir əzəqliq namını, da sıjan hal jokdur, beləqi nə biliməq olyrgı əzəq qatibi qımdur, nə əzəqin səjahi si vardur qı turq kızları, nın neçə nəfəri kommunist qəncələr ittifaqı sırasında vardur. O dur qı bir neçə nəfər komsomolka vardur sə onlarda avara kalmız lar. By hal ilə biz kadın lar klybi nəzdindəqı əzəqi təsvir etdiqdə təbiləduqı bi zə jaramaz bəjlə bir hadi səni jazmak. 20-inci asır da və Zyrə həqumətinin jedinci ilində hələdə kadın lar əzəqi bəjlə pərisən kal syn. Turq kızlar əzəqinin nə inqi çok acınacak hali dur bi intizam olmasından qatıbsizlijindən dəjil bəldə də onda qərulən canlı, fə alijjətləri jazaldıq. Afsysql indijə kədər jerli təəqilat lardan by əzəqə lazımı, kədər əhəmmijət verilmə jybduz.

Hal hazırdə bizim ittifa kımız karəysında muhum məsələlər dyrarqən asırlar ca qeridə kalmız bəskə millətlərə nisbətən ən avam olan turq kızları, arasında əzəq təəqil olynbdur. laqin by əzəqə lazımı, əhəmmi jət verməməq nəticəsi ola rak bərbad bir hal almız dur.

Byny jazmakla deməq olarqi əqər bəjlə halda ka lan əzəqə bir jerdən rəh bərliq zəmanimizə aid olan məsələləri həjata jakrı, qe çirəbilmijəcəqdur. ona bina ən kəza qəncələr komitəsin dən umid qəzlerimqı turq kızlar əzəjinin jənindən məh qəm təəqilinə nəzər jeturi jəcəqdur.